



**BÍZ O
YURDLARA
QAYIDACAĞIQ**

26.8.9 (5 Aze)

B 69



azərbaycanlı mənşədən dəliklər
əməkçi-şəhər qəmisi və bəyizəq qəmisi
məməcəsi və hərəkəti təlimatlı işçilər
və neftçilərdir. "Əli" mənim səylərim
ən nüfuzluşun neçib nüfuzda istiqzadələr
ən yüksəkdir. ev otobüs şoförleri
əsas şəhərə keçirir. "Mənim mənim" adlı
dəliklər

Fond 2016

BÍZ O YURDLARA QAYIDACAĞIQ

MƏCBURİ NÜSXƏ

N

F. Köçərli adına

Respublika Uşaq

KİTABXANASI

INV. № 87855




Bu kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Ermənistandan və Qarabağdan köçkün düşən insanlardan o yerlərin tarixinə aid foto və sənədlərin toplanılması, nəşri" layihəsi əsasında çap edilib.

Layihəni həyata keçirən təşkilat:
Milli Jurnalistika Konqresi

Materialları toplayıb nəşre hazırlayan:
Nəsiman Yaqublu

Burada işgal edilmiş torpaqlarımızda yaşadığımız həyat məqsamları eks edilib. Əslində bu işi görməkdə məqsəd bütün dünya ictimaiyyətinə bizim bu torpaqlarda yaşadığımızı sübut etməkdir. Həqiqətən ermənilər yurdlarımızın çoxunu məhv edib, dağıdırıb və bütün izləri itiriblər ki, biz o yerlərdə yaşadığımızı sübut edə bilməyək. Odur ki, burada təqdim olunan foto-sənədlər o yurdların bize məxsus olduğunu bir daha sübut edir.



BAKİ - 2013

Əziz Həmvətənlər!

**Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının Dəstəyi ilə Ermənistandan və
Qarabağdan köçkün düşən insanlardan o
yerlərin tarixinə, mədəniyyətinə aid fotoları,
sənədləri və video görüntüləri toplayıb Milli
Arxiv idarəsinə veririk. Məqsədimiz bu
sənədləri qorumaq və gələcək nəsillərə
çatdırmaqdır. Bu işdə hamınızın yardımcı
olmağını arzu edirik.**



Əlaqə: 050 331 36 32; nasiman_yaqublu@mail.ru

Biz o yurdılara qayıdacağıq

Ayların, illerin ömrümüzde necə sürətlə axıb getməsindən asılı olmayaraq, bizi bir istək yaşıdır: o yurdılara qayıtmaq!

O yurdılara qayıtmaq müddətinin uzanması içəri dünyamızı necə məyus etsə də, ümid işığını sönməyə qoymuruq. Ulularımızın ruhu yaşayan o yurdılara qayıtmaq bir mənəvi borcumuzdur., bir vətəni borcumuzdur.

İstər bu gün Ermənistana qatılan Zəngəzur, Göyçə, İrəvan olsun, istərsə də işgalda saxlanılan Şuşa, Ağdam, Laçın və digər bölgələrimiz olsun, o yerlərə biz nə zamansa qayıdacağıq.

Təbii ki, o istəyimiz bizə ruh verib yaşıtsa da, biz ağrını unuda bilmirik. İtirdiklərimiz! İtirdiklərimiz çox ağırlıdır və unudulan deyildir. İtirdiklərimiz başı qarlı, yaşıl meşəli, buz bulaqlarla dolu heyrətedici mənzərələri olan yurdlarımızdır. Axarlı-baxarlı, gülçiçəkli, torpağı verimli yurd yerlərimizdir ki, oraları unutmaqmı mümkün?

Zəngəzuru görən Zəngəzura heyran, Göyçəni görən Göyçəyə heyran, Şuşanı görən Şuşaya heyran! Laçını da, Ağdamı da, Zəngilanı, Qubadlısı da, Kəlbəcəri, Füzulisi də, Cəbrayıllı, Xocalısı dagözəl! Bu yurdlar birdirmi, ikidirmi?!

Biz o yerlərdə yaşamışıq! Ora bizim vətəndir! Bu fotolardan bir yaşılmış bir ömrün xoşbəxt günləri boyanır bizə. Bu ev, bu həyət, bu deyib-gülən insanlar o torpağın unudulmaz nişanələridir. Bu fotolardakı insanlara diqqət edin. Onlar necə səmimi, mehriban,

güclü, qüvvətlidirlər. Yalnız doğulduğu yurdda, doğulduğu torpaqda belə qüvvətli olur insan!

Bəli, itkimiz çox ağırdır. Gözəl yurdalar, torpaqlar itirmişik. O torpaqların, o yurdların nağılini, bayatisini, musiqisini, sazını, tarını itirmişik. O nağıl, o bayatı, o dastan yalnız o torpaqda yarana bilərdi. O yarananlar bir də yaranmayacaq.

O yerlərdə doğmalarımızın məzarları qaldı. Və indi o qəbirlər də bizdən inciyib. Oğul atadan, qardaş bacıdan, nəvə nənədən, qardaş qardaşdan inciyib. O məzarlar üstə neçə illərdir gedilmir. O məzarlar üstə bir daha oxunmur, insan səsi eşidilmir. Məzarların haqqı var bizdən inciməyə.

Vətən çağırır! Yurd yerləri çağırır! Ayrılıq çox çəkdi, ömrü çox uzun oldu. Biz o yerlərə qayıdacağıq! Mütləq qayıdacağıq!

Böyük çətinliklərlə topladığımız fotolar bizi o yurdılara çağırır. O fotolara baxdıqca bir qanadlı quş olub vətən torpaqlarına tərəf uçmaq istəyir insan! Uçub o yerlərdə həmişəlik qalmaq istəyir.


Biz mütləq o yurdılara qayıdacağıq!

Şuşa

- 1930-cu ilin avqust ayının 8-də inzibati rayon statusu alıb. Mərkəzi Şuşa şəhəridir.
 - Ərazisi 0, 29 min kv km, əhalisi 29 min nəfərdir (2010-cu ilin 1 yanvar məlumatı).
 - İşgaldən önce ərazidə 1 şəhər, 1 qəsəbə (Turşsu), 37 kənd olub.
 - Şuşada Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Ü.Hacıbəyovun, Bülbü'lün, M.M.Nəvvabın xatirə muzeyləri vardı.
 - Ərazisi dağlıqdır. On yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m).





Unudulmaz Şuşa, güzel Şuşa!



**Biz sənsiz dözə
bilmirik,
Sən necə dözürsən,
Şuşa!**









14



15



16



17

F. Köçerli adına
Respublika Uşaq
KİTABXANASI
INV. № 87855



18




19





Ağdam rayonu

- Ərazisi 1,15 min kv km-dir.
- Əhalisi 177,6 min nəfərdir (2010-cu ilin 1 yanvarına olan məlumat).
- 1930-cu ilin avqustun 8-də rayon olaraq formalوشib. Burada 1 şəhər (Ağdam), 2 qəsəbə (Quzanlı, Acarlı), 123 kənd olub.
- Rayonda Ü. Hacıbəyov adına Musiqi Texnikumu, Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və digər mədəniyyət, təhsil müəssisələri olub.
- Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi.
- Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, bu yerlərdə insanlar təxminən 8-10 min il bundan əvvəl məskunlaşışib.
- 1993-cü ilin iyul ayının 23-də Ağdam rayonu ermənilər tərəfindən işğal edildi.



Ağdamı unuda bilərikmi?



22





23



24



25







30



31





34

Laçın rayonu

- Laçın rayonu 1924-cü ildə təsis edilib. Rayon olaraq yaranma tarixi 1930-cu ilin 8 avqustuna aiddir.

- Ərazisi 1,84 min kv km-dir. Əhalisinin sayı 73, 1 min nəfərdir (2009-cu ilin yanvarın 1-nə olan məlumat).

- Laçın rayonunda 1 şəhər (Laçın), 1 qəsəbə (Qayğı), 123 kənd var.

- Rayonda 200-ə yaxın tarixi mədəniyyət və memarlıq abidəsi olub. İşğaldan əvvəl isə 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 100 ümumtəhsil məktəbi və s. vardi.

- Rayonun ən hündür nöqtəsi Qızılboğaz dağıdır (2823 m).


- Laçın bölgəsinin 1885 kv km ərazisinin 34877 hektarı nadir ağac növləri (Qırmızı Kitaba düşən) olan meşələrdən ibarət idi. Rayonun Piçənis və Hacışamlı meşəliklərində dünya şöhrətli qırmızı palid 4000 hektardan artıq sahəni əhatə edib.

- 1992-ci ilin mayında rayon ermənilər tərəfindən işgal edilib.



35

Laçında keçən unudulmaz günlərimiz!



36




37





38



39





40



41



42



43



44



45



46



47





50

Kəlbəcər rayonu

• Ərazisi 3054 kv km olan rayonda 1 şəhər (Kəlbəcər), 1 şəhərtipli qəsəbə (İstisu), 145 kənd vardi. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsüne daxildir.

• Kəlbəcər rayonunun əhalisinin sayı 79 min nəfərdi (2010-cu ilin 1 yanvar məlumatı).


• Rayon ərazisində 4 mindən artıq bitki növü bitir ki, bunlardan 200-ü dərman bitkisidir. Rayonda çoxlu qədim alban abidəsi vardır.

• Kəlbəcərdə dünya şöhrətli Yuxarı İstisu, Aşağı İstisu, Qarasu, Mozçay, Qotursu kimi böyük müalicəvi mineral su yataqları ilə yanaşı, məşhur İstisu kurort kompleksi də vardır.

• Rayonun ən yüksək zirvəsi Camış dağı (3724 m) və Dəlidağdır (3616 m).

• Kəlbəcər rayonu zəngin meşələrə malikdir. Kəlbəcər meşə təsərrüfatının ərazisi 32774 hektar olub.

• Rayon 1992-ci ilin aprelin 2-də işğal edilib.




51

Kəlbəcərə qayıtmaq istəyirik!




52



53






56



57





60

Zəngilan rayonu

- Zəngilan rayonu 1930-cu ilin avqustun 8-də müstəqil rayon olaraq formalışib.
- Ərazisi 0, 71 min kv km-dir.
- Əhalisi 39, 8 min nəfərdir (2010-cu ilin 1 yanvarına olan məlumat).
- 1967-ci ildə Zəngilana şəhər statusu verilib və 79 kəndi olub.
- Rayon ərazisində 128 mədəniyyət, 123 təhsil, 64 səhiyyə müəssisəsi olub.
- Rayon ərazisindən 4 çay – Həkəri, Oxçu, Bəsət və cənub sərhəddindən keçən Araz çayı axır.
- Rayonda sahə etibarı ilə Avropada birinci, dünyada isə ikinci olan çınar meşəliyi vardır.
- Rayon ərazisində arxeoloji qazıntılar zamanı çoxlu sayda maddi-mədəniyyət abidələri və nümunələri aşkarlanıb.
- Rayon 1993-cü ilin oktyabr ayının 29-da ermənilər tərəfindən işğal edilib.



61

Zəngilandan ötrü bərk darıxmışıq!





64



65



66



67



68




69



70


Qubadlı rayonu

- Qubadlı rayonu 1933-cü ilin martın 14-də yaradılıb.
- Ərazisi 802 kv km, əhalisi 38,1 min nəfərdir (2010-cu ilin 1 yanvarına olan məlumat).
- Rayonda 1 şəhər (Qubadlı), 93 kənd vardı.
- Rayon ərazisində 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub və s. olub. Bundan əlavə rayonda 21 orta, 26 səkkiziliyik, 15 ibtidai məktəb vardı.
- Rayon ərazisindən iki böyük dağ çayı keçir: Həkəri və Bərgüşad.
- Rayon ərazisində çoxlu sayıda qədim insanların yaşadığı mağaralar mövcuddu: Aşağı Mollu kəndində, Əliqulmuşağı kəndində, Xanlıq, Çaytumas kəndlərində. Eyni zamanda burada qalalar, türbələr və körpülər də vardı.
- Rayon 1993-cü ilin 31 avqustunda işğal edilib.



71

Qubadlı – gözəl yurdumuz!





72



73







76



77



78

Cəbrayıl rayonu

- Cəbrayıl rayonu 1930-cu ilin avqust ayının 8-də inzibati rayon statusu alıb.
- Ərazisi 1, 05 min kv km-dir.
- Əhalisi 71, 5 min nəfərdir (2010-cu ilin yanvarın 1-nə qədər olan məlumat).
- Rayon 1 şəhər (Cəbrayıl), 4 qəsəbə Xələfli, Xudafərin, Qumlaq, Mahmudlu) və 91 kənddən ibarət idi.
- Rayonda 72 məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 78 kitabxana və 1 muzey vardı.
- Azərbaycanda olan 813 kəhrizin 118-i Cəbrayılın payına düşür.
- Cəbrayıl ərazisində çoxlu tarixi abidələr olsa da, ən məşhuru dünya memarlıq sənətinin incilərindən olan Xudafərin körpüsüdür. Körpülərdən birinin uzunluğu 130, digərininki isə 200 metrdir.
- Cəbrayıl rayonu 1993-cü ilin avqust ayının 23-də ermənilər tərəfindən işğal edilib.



79

Cəbrayı! Ana Vətənim!



80



81



82



83



84



85



86



87





88



89



90



91





92

Ağdərə rayonu


- Ağdərə rayonunda 57 kənd olub.
- Məşhur Tərtər və Xaçın çayları bu ərazidən axır. 1976-cı ildə Tərtər çayı üzərində Sərsəng su qovşağı yaradılıb.
- Rayon ərazisinin 75,59 min hektarı və yaxud 44 faizini meşələr tutur.
- Rayon ərazisində çoxlu memarlıq abidələri vardi: Gəncəsar alban məbədi, Xanabərt qalası, Urek məbədi və s.
- Rayon ərazisində Tərtər çayı vadisində Şərq çinarı meşəliyi vardi.
- Rayonda zəngin faydalı qazıntı yataqları vardi: mis, qurğunun, qızıl və s.




93

Ağdərə

həmişə bizimlədir!



94



95





96

Füzuli rayonu

- Rayonun əsası 1827-ci ildə qoyulub və ilk adı Qarabulaq olub.
- 1930-cu ilin avqustun 8-də inzibati rayon statusu almış və Qaryagın adlandırılmışdır.
- 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adı dəyişdirilib Füzuli rayonu adlandırılıb.
- Ərazisi 1, 39 min kv km-dir.
- Əhalisi 113, 7 min nəfərdir (2010-cu ilin yanvarın 1-nə olan məlumat).
- Rayonda 2 şəhər (Füzuli, Horadız), 11 qəsəbə, 80 kənd vardı.
- Rayon ərazisində 90 kitabxana, 20 mədəniyyət evi, 2 muzey, xalq və dram teatrları fəaliyyət göstərib.
- Rayon ərazisində çoxlu qədim mədəniyyət abidələri vardır: Mirəli türbəsi (XVIII əsrə aid), Cəlil türbəsi, İmamzadə türbəsi və s.
- Rayon 1993-cü ildə avqustun 23-də ermənilər tərəfindən işğal edilib.



97

Füzulidə necə xoşbəxt idik!



98



99



100

Xocavənd rayonu

- 1991-ci ilin noyabrın 26-da Dağlıq Qarabağ Muxtar Vilayeti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb.
- Rayonun ərazisi 1.46 min kv km-dir.
- Əhalisi 41,8 min nəfərdir (2010-cu ilin yanvarın 1-nə olan məlumat).
- Rayon 1 şəhərdən (Xocavənd), 2 iri qəsəbədən (Hadrut, Qırmızı Bazar) və 81 kənddən ibarətdir.
- Relyefi əsasən dağlıqdır. Hündürlüyü təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs dağı) qədərdir.
 - Rayonda 71 arxeoloji, memarlıq abidəsi dövlət qeydiyyatından keçib.
 - Hadrut şəhərində olan Hadrut-Tarix-Diyarşünnaslıq muzeyində 3200 eksponat mövcud olub.
 - Rayon 1992-ci ilin oktyabr ayının 2-də işgal edilib.



101

Xocavənd bizim yurdumuz!



102



103





104



105





106



107



108



109



110



111



112


Xocalı rayonu

- Xocalı rayonu 1991-ci ilin noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılıb.
- Ərazisi 26 min nəfər olub (2010-cu ilin 1 yanvar məlumatı).
 - Ərazisi 0,94 min kv km. Rayonda 1 şəhər, 1 qəsəbə (Əsgəran), 50 kənd olub.
 - İşgala qədər rayonda 56 mədəniyyət müəssisəsi, muzeylər, məktəblər və s. fəaliyyət göstərirdi.
 - Ərazisi dağlıqdır. Ən hündür yüksəkliyi Qızqala və Qıxqızdır (2843 m, 2827 m).
 - Xocalının ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir.
- 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilər 366-cı rus alayının yardımı ilə buradakı əhaliyə qarşı qətləm törətdi, yüzlərlə günahsız insan həlak oldu, girov götürüldü.



113

Xocalıya qayıtmaq istəyirik!



114



115



116



117



118



119



120



121



122


Xankəndi bizi
çağırıır!



123



124



125



126



127



128



129



130



131



132



133



134



135



136




137



138




139





140

Biz Amasyada yaşamışız!



141



142



142




143



144

**Mehri bizim
yurdumuzdur!**



145



146

147



148


Səni unutmarıq,
Göyçə!



149



150



151

87855

A standard linear barcode is located in the top right corner of the page. It consists of vertical black bars of varying widths on a white background.

00000006070

“QHT NƏŞRİYYATI” tərəfindən çap edilmişdir.

E-mail:qhtnesriyyati@gmail.com

Tel.: (012) 429 87 85

Mob.: (050) 232 10 95

